

# Kəlbəcərin işgalindən 22 il ötür

*İşgal nəticəsində 53 340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülləb və itkin düşüb*

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistən ordusu tərəfindən işgal edilməsinin 22 ili tamam olur. Erməni qüvvələri 1993-cü il martın 27-də başlanan geniş-miqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işgal etmişdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistən tərəfindən işgalə nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illor boyu yaşadıgi ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işgalindən sonra 3205 sayılı iclasda BMT Təhlükəsizlik Şurası 822 sayılı Qətnamə qəbul edib. Qətnamədə bütün işgalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işgal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Bu gün rəsmi Yerevanın yürütüdü işgalçı siyaset nəticəsində Azərbaycanın bir milyona yaxın vətəndaşının hüquqları pozulub, onlar qacqın və məcburi köçkünlərin vəziyyətinə düşübələr. Azərbaycan

Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsi-



Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistən bizim ərazimizin 20 faizini işgal altında saxlamaqda davam edir, bir milyondan çox azərbaycanlı öz tarixi vətənlərindən qovmuş, etnik təmizləmə siyaseti aparmışdır və bu gün de beynəlxalq təşkilatların, o cümlədən ən mühüm təşkilat olan BMT-nin qərarlarını yerine yetirmək istəmir: "BMT Təhlükəsizlik Şurası Ermənistən qoşunlarının işgal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar yerine yetirilməmişdir".

Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbədə Ermənistən respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə

nə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbədə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırımlı qayalıqlar üzərində yerləşir. 1993-cü il aprelin 1-dən 2-ne keçən gecə işgal olunan rayon erməni silahlıları tərəfindən tamamilə dağdırıldı, əhalisi isə öz dədə-baba torpaqlarından didərgin salındı. Kəlbəcərin işgalinə qədər rayonda 19 ibtidai, 44 orta, 33 nə-tamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.

1992-ci ilin may ayında AXC-

dağıtmağa başladı. Orduda siyasi-siləmə, yerli döyüşçülərin və könüllülərin rayonun müdafiəsindən əzaqlaşdırılması əhalinin döyüşəzmini sarsıdı. Onu da qeyd edək ki, Kəlbəcərin işgalinə qədər ilk böyük miqyaslı faciə-Ağdəban faciəsi baş verdi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdəban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-dirisi odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bedən xəsarəti yetirildi. Qeyd edək ki, Ağdəban faciəsi tarixdə böyük cinayətlərdən biri sayılır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-

insani işgəncələr verilməsi, insanların doğma yurdundan didərgin salınması, XX əsrin ən qanlı hadisələrindən biri-günahsız qocaların, körpə və qadınların güllənənməsi, esirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meytürənin gözünün çıxarılması, qulaqlarının kesilməsi, tərxi-memarlıq və mədəniyyət abidələrinin dağdırılması, müqəddəs ziyanətgah və qəbiristanlıqların təhqir və məhv edilməsi idi. Kəlbəcərin işgalinən tam əsası isə 1993-cü il mart ayının 26-dan qoyuldu. Belə ki, ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çiraqlı kəndlərini yandırdılar, Kəlbəcər-Tərtər magistrallını bağlamağa cəhd göstərdilər. Basarkeçərle Kəlbəcər arasında mühüm strateji sahə olan Qaraqaya yüksəkliyinin ələ keçirilməsi üçün döşən 15-20 gün öncədən hazırlıq işləri aparılmış. Rayon sakinlərinin bildirdiyinə görə, əhaliyə heç bir köməyin edilməməsi, AXC-Müsavat cütlüyü səriştərən rehbərliyi, əslində, xəyanəti, satqılıqlı Kəlbəcəri məhv etdi...

Kəlbəcərin ermənilərə təslim edilməsi AXC-Müsavat cütlüyü hakimiyyətinin tarix və millet qarşısında ən ağır cinayətlərdən biridir. 1996-cı ilin aprelində Kəlbəcər ictimaiyyətinin nümayəndəleri ilə görüşdə Ümummilli Liderimiz Heydər Əliyev qeyd etmişdi ki, Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdə ki, oranı işgal etmək, sadəcə olaraq, mümkün deyil: "Təsadüfi deyil ki, Ermənistən işgalçı dəstələri Azərbaycana 1988-ci ilde hücum etmiş, Kəlbəcər 1993-cü ilin mart ayının sonunda işgal olunmuşdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, Dağlıq Qarabağ, o za-

man Kəlbəcərlə qonşu olan Laçın rayonu işgal olunmuşdu. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən, doğrudan da coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qehrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistən işgalçı qüvvələrinin Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq Qarabağdan, Laçından başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri coğrafi nöqtəyi-nəzərdən qoruyub saxlamaq lazımdı. Bu, bir nömrəli vəzifə idi".

Beləliklə, işgal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafindakı rayonların işgaldən azad olunması istiqamətində mütemadi addımlar atılır. Ölək Prezidenti İlham Əliyev torpaqlarımızın işgaləndən azad olunması istiqamətində qətiyyətli siyaset yürüdür. Bunulla yanaşı, bu gün qacqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədönlü fəaliyyət nümayiş olunur. Artıq əadir şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olmasına göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işgaldən azad olunağına inanır və öz yurd-yuvalarına qovuşacaqları günü sebrsizliklə gözləyirlər.

R.HÜSEYNOVA